

# Azərbaycan tolerantlıq məkanıdır



**M**übaliğəsiz olaraq demək olar ki, bu gün bəşəriyəti ən çox düşündürən məsələlərdən biri insanlar, cəmiyyətlər, dinlər və məzhəblərarası münasibətlərdir. Çünkü bəşəriyyətin gələcəyi müəyyən mənada tolerantlıq prinsiplərinin necə və hansı səviyyədə bərqərar olmasından asılıdır. Dünyada yüzlərlə din, məzhəb, təriqət, minlərlə xalq və etnik qruplar olsa da, onlar bir planetdə - yer kürəsində yaşamağa məhkumdurlar. Deməli, dünyanın gələcəyi, müəyyən mənada, bu dinlər və insanlar arasındaki münasibətlərin nizamlığı ilə bağlıdır.

Tarixdə dini ve milli zəminda zaman-zaman mühəribələr, toqquşmalar baş vermişdir ki, nəticədə, milyonlarla insan bu qarşidurmaların qurbanına çevrilmişdir. Bugünkü qloballaşan dünya isə belə məsələlərdə daha həssas olmayı tələb edir. Çünkü müasir insan bütün dünyani mehv edə biləcək güclü silaha - nüvə silahına malikdir. Bu səbədəndir ki, indi dünyamızın tolerantlığı, multikulturalizmə daha böyük ehtiyacı vardır.

Məlumdur ki, tolerantlıq ifadəsi latin sözü olub, hərfi mənada "döyümlülük, təmkinlik, səbər mənalarını, fəlsəfi termin kimi isə, digər dünya baxışına, həyat tərzinə, adət-ənənəsinə və bütünlükde mədəniyyətlərə döyümlülük" kimi başa düşülür.

Hazırda elmi və siyasi ədəbiyyatda tolerantlıq ifadəsi daha çox "dini, milli və irqi müxtəlifliyə hörmətlə yanaşılması" kimi izah olunur. Bu söz Azərbaycan dilinə "dö-

zümlülük" kimi tərcümə olunsa da, bəzən "xoşgörü, qarşılıqlı hörmət" kimi də başa düşülür. Əslində, tolerantlıq dini, milli və irqi mənsubiyyətindən asılı olmayaraq, insanlara hörmətlə yanaşmaqdır. Başqa sözə, tolerantlıq insanın mədəni və əxlaqi ilə bağlı münasibətdir. Biz tolerant insan dedikdə, onun yalnız bir və ya bir neçə dinə deyil, bütün dinlərə və inanclarla hörmətlə yanaşması kimi başa düşmeliyik.

Tolerantlıq bir anlayış kimi orta əsrlərdən etibarən Avropada formalasmağa başlamışdır. Belə ki, orta əsrlərdə Qərbi Avro-pada xristianlığın tərkibində protestantlıq təriqətinin meydana gəlməsi və getdikcə genişlənməsi katolik məzhəbini, xüsusilə də, Vatikanı ciddi narahat edirdi. Bir çox hallarda bu narahatlıq sərt və amansız toqquşmalarla müşayiət olunurdu. Düzdür, dünyada tolerantlıq məfhumu meydana çı-

xana qədər də dini zəmindo çoxsaylı münaqışeler olmuşdu. Lakin tarix boyu heç bir dini mühərbi orta əsrlərdə Avropada məzhəblerarası mübarizədən daha amansız və daha böyük miqyasda baş verməmişdi. İnancına görə təqib və təzyiqlərə məruz qalmak adı hal almışdı. 1572-ci ildə Parisdə Fransa kralının alqışları və Roma papası XIII Qriqorinin xeyir-duası altında on minlər protestantın qətle yetirilməsi ilə nəticələnərək tarixdə "Varfolomey gecesi" adını almış faciə və XVII əsrə bütün Avropanı bürümüş dini zəmindəki çoxsaylı toqquşmalar torelantlıq münasibətlərne yenidən baxılmasını zəruri edirdi. Amerika qitəsinin keşfi ilə avropalıların yeni xalqlar, mədəniyyətlər və dinlərlə tanışlığı ve son olaraq, Avropada tədricən burjuva münasibətlərinin formalasması, elmi-mədəni tərəqqi, vəcdan azadlığı sahəsində yeni dəyərlər və sairə tolerantlıq fəlsəfəsinin formalasmasına sebəb oldu.

Əslində, tolerantlıq haqqında tam dolğun fikirlər XX əsrə bütünləşdi. Belə ki, ikinci dünya mühəribəsindən sonra beynəlxalq təşkilatların yaranması və beynəlxalq sənədlərin qəbulu tolerantlıqla bağlı fikirlerin tek millesməsinə təkan verdi. 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərefindən qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannamesi, dolayısı ilə olsa da, tolerantlıqla bağlı yeni müddəələri özündə ehtiva etdi. Tolerantlıq sahəsində ilk beynəlxalq hüquqi sənəd isə 25 noyabr 1981-ci ildə BMT Baş Assambleyası tərefindən qəbul olunan "Din və etiqada əsaslanan dö-zümsüzlüyün və ayrı-seçkiliyin bütün forma-

larının aradan qaldırılması haqqında" Bəyanname oldu. 1995-ci il noyabrın 16-da YUNESCO Baş Məclisinin qəbul etdiyi "Döyümlülük prinsipləri haqqında" Bəyanname isə, bilavasitə tolerantlıq aid ən mükəmməl beynəlxalq sənəd oldu və həmin tarixdən hər il noyabrın 16-sı dünyada Beynəlxalq Tolerantlıq Günü Kimi qeyd olunur. Bu Bəyannamedə, ilk dəfə olaraq, tolerantlığın yalnız dini baxışlarla deyil, daha geniş mənada başa düşülməsi konsepsiyası irəli sürüldü. Bəyannamedə göstərilirdi ki, tolerantlıq irqi, cinsi və dil fərqliliyindən, milli mənsubiyyətindən, sağlamlıq durumundan asılı olmayaraq, bütün insanlara münasibətdə özünü göstərməli, etnik, dini və milli azlıqlara, qaçqın və məcburi köçkünlərə, mqrantlara və cəmiyyətdə sosial müdafiəsi zəif olan azlıqlara da şamil edilməli, mühərbi mədəniyyətini sülh mədəniyyəti ilə əvəz edən fəaliyyətə istqamətlənməlidir.

Təhlillər göstərir ki, bəşəriyyətin elmi-texniki nailiyyətlər sahəsində son 50 il ərzində əldə etdiyi nəticələr tarixin bütün əvvəlki dövrünün birgə nəticələri ilə müqayisədə xeyli üstündür. Bununla belə, dünya iqtisadi və sosial böhranları yaşamaqda davam edir. Son dövrlərdə Sinergetika elmi ilə məşğul olan alimlərin böyük bir qismi dünyanın nizamlılıqdan xaosa doğru getdiyi barədə mühakimələrlə çıxış edirlər. Sanki nə elmin əldə etdiyi nailiyyətlər, nə də dini mühakimələr insanlar arasında qarşılıqlı hörmətin və döyümlülüğün qorunmasına yardım edə bilmir.

Dövlət müstəqilliyinin bərpasının 25 illiyini yenice qeyd edən Azərbaycan Respub-

# Azərbaycan tolerantlıq məkanıdır

likası bütün bu qarşılardan qurtarmışın ən doğru yolunu tolerantlıq və multikultural münasibətlərin bərəqərər olmasında görür. "Tolerant ölkədən tolerant dünyaya doğru" şəhərinin reallaşdırılmasını özünün başlıca hədəfi və şərəfli missiyası kimi müəyyənmişdir. Azərbaycan tolerantlıq məkanıdır.

Azərbaycan xalqının Ümummülli Lideri Heydər Əliyev qürurla deyirdi ki, "Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri birgə yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan ve onun xalqı həmişə dini döyümlülüyü ilə fərqlənmişdir".

Bu gün tolerantlıq və multikulturalizm, ölkə rəhbəri Cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, geləcəyinə ümidi və inamla baxdığı kimi, keçmişinə də alnıcıq və şərəfə baxır. Maraqlıdır ki, coxsayılı etnosların Azərbaycanda yaşamasına və etnik tərkibin bu qədər müxtəlif olmasına baxmayaraq, minilliklər boyu heç bir etnik qrup buradan başqa bir əraziyə köçürülmeyib. Bu tolerantlıq keyfiyyətinin Azərbaycan xalqının etnik tərkibindən irəli gəldiyini, eyni zamanda, min illər önce bu ərazilərdə mövcud olmuş sivilizasiyanın bünövrəsində döyümlülüklük mədəniyyətinin dayandığını göstərir. Deməli, Azərbaycan ilk insan məskənlərinən biri olmaqla yanaşı, həm də döyümlülük mədəniyyətinin formalasdığı ərazi və tolerantlığın besiyidir. Bu fakt, onu deməye əsas verir ki, Azərbaycanda min illər önce formalasdılmış tolerantlıq ənənələri, zaman keçidkə, yeni xüsusiyyətlər qazanmış və bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilmişdir.

Məlumdur ki, mədəniyyətlər, adətən, milli zəminda yaranır, formalasdıqları bölgənin və xalqın sərhədlərini aşdıqdan sonra ümumbehşəri dəyərlər sistemine daxil olurlar. Əslində, Azərbaycan xalqının min illər ərzində formalasdırdığı mədəniyyətə də bu prizmadan yanaşılmalıdır.

Azərbaycandakı tolerantlığın və multikultural dəyərlərin özünəməxsusluğunu onun etnik, coğrafi, iqtisadi-siyasi və dini-mədəni amillərlə formalasdaraq həyat tərzi olmaqla yanaşı, həm də dövlət siyasetinə çevrilməsi ilə əlaqədardır.

Reallıqlar təsdiq edir ki, Azərbaycan xalqının mütləq əksəriyyətini təşkil edən türkərin din anlayışı digər xalqlardan, hətta qonşu toplumlardan xeyli fərqlidir. Türkər tarixən xurafatçı və şeritçi olmamışlar. Qədim dastan və efsanelərdən, xüsusi ilə, "Kitabi-Dədəd Qorqud" eposundan göründüyü kimi, türkər üçün dinin şerit tərəfi yox, həmişə vahid Tanrı-Allah inancı önemli olmuşdur. Azərbaycan türkəri, o cümlədən, Azərbaycanın ruhaniliyi, heç vaxt dünyəviliyi qarşı çıxmamışdır. Dünüviliyi bu cür münasibətin neticəsi idi ki, Şərqi ilk Demokratik Cümhuriyyəti də, məhz Azərbaycan xalqı qurmuşdur. Dünüviliyi, müasirliyi, qadın tehsilinə və gender məsələlərinə yüksək dəyər verən bu xalq tolerant olmaya bilməzdi.

Məlumdur ki, Azərbaycan coğrafi baxımdan Şərqi Qərbin, həm də mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşir. Azərbay-

canın tarixi ərazilərində və qonşu ölkələrdə fərqli dinlərin, əsasən də, xristianlığın və yəhudiliyin mənsubları yaşadığı üçün əhali arasında başqa inanca sahib insanlarla birləşmişdir. "Tolerant ölkədən tolerant dünyaya doğru" şəhərinin reallaşdırılmasını özünün başlıca hədəfi və şərəfli missiyası kimi müəyyənmişdir. Azərbaycanın ərazisi dövlət-din münasibətlərinin öz inanclarına uyğun ibadət yerləri - monastr, kilsə və atəşgahlar inşa edilmişdir.

Azərbaycanın tarixi "İpek yolu"nun üzərində yerleşməsi də bu ərazidə tolerant mühitin formalasmasında özünəməxsus rol oynamışdır. Tarixi qaynaqlar təsdiqləyir ki, həm Avropadan, həm Yaxın, həm də Uzaq Şərqdən gəlmiş tacirlər Azərbaycanda səbəst ticarətə məşğul olmuş, qarşılıqlı mədəni əlaqələr qurmuş, hətta onların burada yaşamları üçün münbit şərait yaradılmış, ticaretə məşğul olan katoliklərin, pravoslav və ateşpəstlərin öz inanclarına uyğun ibadət yerləri - monastr, kilsə və atəşgahlar inşa edilmişdir.

Bu, bir heqiqətdir ki, dini tolerant olmanın xalqın özü də tolerant ola bilmez. Xalqımızın mütləq əksəriyyətinin sahib olduğu islam dini isə seçim azadlığına, bərabərliyə, insan əlaqətinə, etiqad azadlığına, etnik fərqliklərə hesablaşmağa xüsusi önəm verir. İslama görə, bütün insanlar və millətlər bərabərdir və bu dində ali millet, ali irq anlayışı yoxdur.

Xalqın tekdil tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyətə gəlisi nəticəsində, Azərbaycan müstəqillik yolunda daha inamla inkişaf etməyə başladı. İlk növbədə, ölkədə sabitlik yarandı, siyasi, iqtisadi, sosial və hüquqi islahatlar həyata keçirildi. Ulu Öndərin hakimiyətə gəlisi ilə milli-mənəvi dəyərlərə qayıdışın yeni dövrü başlandı. İnsan hüquq və azadlıqlarına, xüsusilə, vicdan və dini etiqad azadlığının bərəqərər olmasına, insanların, xüsusilə də, gənclərin milli-mənəvi dəyərlərə sadıq yetişməsinə böyük önem verildi.

Ümummülli Lider Heydər Əliyevin tolerantlıq və multikulturalizm sahəsindəki baxışları ən ümumi şəkildə onun müstəqil Azərbaycan dövlətinin quruculuğu konsepsiyasının təməl prinsiplərdən hesab olunan azərbaycanlılıq ideologiyası kontekstində nezərdən keçirilməlidir. Ulu Öndərin azərbaycanlılıq mövqeyi cəmiyyətin mədəni, dini və etnik rəngarəngliyi zəminində vahid milli-siyasi toplumun formalasmasını nəzərdə tuturdu. Bu ideologiya müxtəlif mədəniyyətlərin birgə yaşamasını neinki mümkün sayı, habelə, onu müasir cəmiyyətin ayrılmaz mənəvi xüsusiyyəti hesab edir.

Ulu Öndər Heydər Əliyev tolerantlığın, birləşmiş xüsusiyyətin Azərbaycan xalqı üçün xarakterik xüsusiyyət olduğunu göstərərək, Azərbaycanı mədəniyyətdən və dindən asılı olmayaq, müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandıraq deyirdi: "Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissini malikdir. Azərbaycan Respublikasının ən böyük sərvəti, bəlkə də ən birinci sərvəti burada uzun əsrlər bir yerdə yaşamış, dəstləşmiş, qardaşlaşmış müxtəlif xalqların birliyidir".

Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Ümummülli Lider Heydər Əliyevin yolu ilə geləcəyə doğru inamla və sürətlə irəliləyən Azərbaycan həm sosial-iq-

tisadi göstəricilərinə görə, həm də milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası sahəsində regionun lider dövlətinə çevrilib, dünyada sürətlə inkişaf edən ölkələr sırasına daxil olub və dünya birliyyinin layiqli hörmətini qazanıb. Dinindən, dilindən, milli mənsubiyətdən asılı olmayıaraq, Azərbaycanın bütün vətəndaşları ölkəmizdə mövcud olan söz, vicdan və dini etiqad azadlığından, dövlət-din münasibətlərindən lazimcə yararlanırlar. Əger sovet dönməndə Azərbaycanda cəmi 17 məscid və bir kilsə fəaliyyət göstəridi, 2010-cu il 26-27 aprelədə keçirilən Dünya Dini Liderlərinin Bakı Sammiti və Ümumdünya Mədəniyyətlərərəsə Dialoq Forumları belə tədbirlərdən.

Möhtərem Prezidentimiz İlham Əliyevin müdrik siyaseti nəticəsində ölkəmizdə yaşayan bütün millətlərin, etnik azlıqların dini inancına, dilinə, mədəniyyətinə bərabər seviyyədə hörmət və ehtiramla yanaşılır, adət-ənənələrin, el şənlikləri və mərasimlərin həyata keçirilməsinə lazımi şərait yaradılır, hətta bir çox bayramlar birlikdə və hamıqla keçirilir.

Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən və birbaşa vətəndaşların vicdan azadlığı ilə bağlı olan qanunvericilik bazası formalasdırıllarkən, eləcə də, mövcud qanunvericilikdə dəyişikliklərin layihəsi hazırlanarkən ölkə ərazisində yaşayışın və fəaliyyət göstərən əməkdaşlılıq və çoxdilin etnik qrupların vicdan azadlığı və tolerantlıq məsələlərinə xüsusi diqqət yetirilmişdir. Əsas məqsəd uzun dövrlər ərzində azərbaycanlılarla birgə harmoniya və qardaşlıq şəraitində yaşayışın xalqların ən böyük nüfuslu olan dini və milli döyümlülük ənənələrinin möhkəmləndirilməsi və onu yad təsirlərdən qorumaq olmuşdur.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində dövlət-din münasibətləri öz hüquqi statusunu alaraq dinin dövlətdən ayrı olması, bütün dini etiqatların qanun qarşısında bərabərliyi elan edilir, insan əlaqətinə alçaldan və ya insan-pərvərlik prinsiplərinə zidd olan dirlərin yayılması və təbliğinin qadağan olması göstərilir.

Konstitusiyanın "Bərabərlik hüquq" adlanan 25-ci maddəsində deyilir: "Dövlət irqindən, milliyyətdən, dinindən, dilindən, cinsindən, mənşeyindən, əmlak veziyətindən, əqidəsindən, siyasi partiyalarla və digər ictimai birliklərə mənsubiyətdən asılı olmayıaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir".

Konstitusiyanın "Vicdan azadlığı" adlanan 48-ci maddəsində isə hər kəsin dinc münasibətlərini müstəqil müəyyənləşdirmek, hər hansı dinc təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinc etiqat etməmək, dinc münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ vardır".

Dini qurumlar arasında qarşılıqlı əməkdaşlığı və tolerantlıq genişləndirmək və dinci fealiyyət sahəsində dövlət siyasetinin həyata keçirməsinin müvafiq icra hakimiyəti orqanlarının dinci qurumlarla bağlı fealiyyətinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə 21 iyun 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, 2014-cü ilin fevralında Millətlərərəsə, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşavirliyi, di-

ger sahələrlə yanaşı dini maarifləndirmə işlərini aparmaq üçün 2014-cü ilin 7 mayında Azərbaycan Respublikasının Prezidenti yanında Biliq Fondu yaradılmışdır.

2009-cu il 6-7 noyabr tarixində Bakıda keçirilən "Dinlərarası dialoq, qarşılıqlı anlaşmadan birgə əməkdaşlığı doğru" mövzusunda beynəlxalq konfrans, 2008-ci ilin 2 dekabrında Bakıda keçirilən "Mədəniyyətlərərəsə dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusundakı beynəlxalq konfrans, 2010-cu il 26-27 aprelədə keçirilən Dünya Dini Liderlərinin Bakı Sammiti və Ümumdünya Mədəniyyətlərərəsə Dialoq Forumları belə tədbirlərdən.

Ölkə Prezidenti İlham Əliyevin vurğulduğu kimi, "Bakıda ənənəvi Humanitar Forumlar keçirilir. Mədəniyyətlərərəsə Dialoq Forumları bir neçə dəfə keçirilmişdir. Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsi doğrudan da bize verilən böyük qiymətdir, həm də bizim üçün böyük şərəfdir.

Azərbaycanda tolerantlıq və multikultural ənənələrin qorunub saxlanılması və inkişafı yolunda Heydər Əliyev Fondunda və onun rəhbəri, millət vəkili, hörmətli Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Heydər Əliyev Fondu fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına və tolerantlığın təşviqinə böyük önem verir. Fondu Şərqdə, habelə, Avropa ölkələrində dinci abidələrin bərpa və təmir olunması sahəsində gördüyü işlər Azərbaycan xalqı və hökumətinin dünya mədəni ərsinə, dini dəyərlərə verdiyi töhfənin təcəssümüdür. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin UNESCO və ISESOCO səviyyəsində təbliğ olunmasına, bu mötəbər beynəlxalq təşkilatların ölkəmizdən təbliğatçısına çevriləsinə nail olmuşdur. Bilavasita, Heydər Əliyev Fondu təşkilatçılığı ilə 2015-ci ilin sentyabrında Parisdə "Dini tolerantlıq: Azərbaycanda birləşmiş xalqlarla birgə əlaqəşən" mövzusunda keçirilən konfransda çıxışı zamanı Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva haqlı olaraq demişdir: "Öz mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə və öz əməkdaşlıının hörmətə yanaşan xalq gərek eyni şəkildə ferqli mədəniyyətlərə də, ferqli tarixə də hörmətə yanaşın".

Tolerantlıq və multikulturalizm sahəsində aparılan işləri yüksək dəyərləndirən və ümumulukdə, Azərbaycanın gələcək inkişafının konturlarını uzaqgörənliyi ilə dəqiqliklə müəyyən edən ölkə Prezidenti İlham Əliyev 2016-ci ilin Azərbaycanda "Multikulturalizm il" elan olunması ilə bağlı qərarı istər ölkəmizdə yaşayış xalqlar, isterse də beynəlxalq ictimaiyyət tərəfindən rəğbetlə qarşılınmışdır.

Min illər boyu xalqımız tərəfindən yaşadılaraq bu günümüze gelib çıxmış və dövlətimizin siyasetindəki prioritet sahələrən birinə çevrilmiş Azərbaycandakı tolerantlıq və multikulturalizm dünya üçün böyük sərvətdir.

**Vidadi Rzayev,  
Azərbaycan Respublikasının  
Prezidenti yanında  
Biliq Fondunda  
əməkdaşlığı**